

# Meşələr: təbiətin möcüzəsi, yurdumuzun yaşıl libası



Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 metr yüksəklikdə yerləşir. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, zəngin meşə örtüyü nə malikdir. Burada qonur dağ-meşə, qəhvəyi dağ-meşə, çəmən-meşə, boz qonur torpaqlar geniş yayılmışdır. Meşələrdə palid, fisdiq, qoz ağacları üstünlük təşkil edir. Heyvanat aləmi zəngindir. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irlərin qorunması nəticəsində Şəki bu gün Azərbaycanın mühüm turizm regionuna çevrilmişdir.

Şəkini bu gün gözəlləşdirən, baxımlı edən çox şey var. Burada son illerdə aparılan, yüksək zövqlə müşayiət olunan abadlıq-quruculuq işləri, tarixi abidələrin bərpası zamanı nəzərə alınan incəliklər, müasir tələblərə cavab verən səliqəli yollar, əhalinin istirahətinə xidmət edən bir-birindən yaraşıqlı park və xiyabanlar qədim Şəkini müasirləşdirmiş, ona xüsusi yaraşq vermişdir.

Şəkiyə özgə yaraşq verən, onu dilbər bir guşəyə çevirən təbiətin nadir incilərindən biri olan meşələrdir. Bu gözəl diyarı təbiətin möcüzəsi, ana yurdumuzun yaşıl libası olan meşələrsiz təsəvvür etmək qeyri-mümkündür.

Vaxtilə balta səsindən "təngə gəlmış meşələr" bu gün "rahat nəfəs alır". Bu qiyəmli sərvətin qorunması, artırılması yolunda dövlətimizin göstərdiyi diqqət və qayğı indi göz qabağındadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi rehbərliyinin, xüsusən Nazirliyin Meşələrin İnkışafı Departamentinin

apardığı genişmiqyaslı tədbirlər son illərdə bu qiymətli sərvətin coğrafiyasının daha da genişlənməsinə səbəb olmuş, vaxtilə ilan mələyən düzənlər yaşıl libasa bürünmüştür. Ölkəmizdə rayon və kəndlərin mavi yanacaqla az bir müddətə süretlə temin olunması da meşələrin məhv olma təhlükəsindən "yaxa qurtarmasında" böyük rol oynadı.

İndi tam məsuliyyətlə söylemək mümkündür ki, xalqımızın milli səvrəti olan meşələrimiz uğurla qorunur və artırılır.

Bu şərəflə işi vicdanla yerinə yetirən kollektivlər sözün tam mənasında hər cür xoş sözə layiqdir. Ele haqqında söhbət açdığımız Şəki meşəçiləri kimi.

Şəki Meşə Mühafizəsi və

həm də fəal icimaiyyətçidir. Şəki YAP MMBM-si ilk təşkilatının sədri, həmcinin yaşıdığı ərazi üzrə 14 sayılı Şəki Komissiyasının sədridir.

Bu günlərdə rayonda olarkən müəssisənin işi ilə maraqlandıq, həyata keçirilən tədbirlər barədə öyrənmək istədik. Müəssisənin rəhbəri bildirdi ki, Şəkidə meşə fondu ərazisi 4811,3 hektar təşkil edir. Müəssisəmizin əsas fəaliyyəti mövcud meşələrin mühafizə olunması və ilbəil artırılmasıdır.

2014-cü ildə müəssisədə 70 ha ərazidə qoz, akasiya, göyrüş, ağcaqayın cinslərindən ibarət meşə əkinləri salınmışdır. Bundan 36 hektarı açıq sahələrdə salınmış, 34 hektarı isə azqiyəmətli ağacların rekonstruksiyası hesabına həyata keçirilmişdir. Havalaların həddən artıq quraq olmasına baxmayaraq, normal bi-

cinslərindən ibarət səpin şöbəsi yaradılmış, bundan əlavə tingliyin böyütmə şöbəsi və cılık kökləndirmə sahələri müvafiq plana uyğun olaraq böyütmə sahəsi 2014-cü ildə 1,0 hektarda 40 min ədəd, 2015-ci ilin yazında 0,6 ha ərazidə 25,8 min ədəd təşkil etmiş, cılık kökləndirmə sahəsi 2014-cü ildə 0,5 ha ərazidə 25 min ədəd, 2015-ci ilin yazında 0,25 ha ərazidə 15 min ədəd təşkil etmişdir. 2014-cü ilin payız inventarlaşmasında ümumi əkin materiallarının sayı 375,9 min ədəd olduğu halda bu il əkin materiallarının sayıının 650-700 min ədəd olması gözlənilir.

Meşələrin mühafizəsi ilə bağlı meşələrin yanından və xəstəliklərdən qorunması istiqamətində bir sıra profilaktik tədbirlər həyata keçirilir. 2014-cü ildə 2500 ha ərazidə, 2015-ci ilin yazında isə 1300 ha ərazidə meşə patoloji müayinə işləri aparılıraq zərəvericilərin olub-olması aşkarlanmış, ərazilərdə kimyəvi dərmanlama işləri aparılmışdır.

Meşələrin yanından mühafizəsi ilə bağlı təbliğat-təşviqat işləri xeyli gücləndirilmişdir. Belə ki, meşələrin əsas giriş yerlərində "Meşələrimizi yanından qoruyaq" sərlövhəli 12 ədəd yeni plakat hazırlanıb vurulmuş, əvvəlcədən mövcud olan plakatlar isə rənglənərək yaxşı vəziyyətə getirilmişdir. Mütəmadi olaraq mətbuatda və televiziyyada tərefimizdən əhaliyə müraciətlərimiz olur. Yerli icra nümayəndəlikləri və bələdiyyələrlə, Dövlət Yangın Nəzarəti ilə birgə fəaliyyət planları var. Müəssisədə və meşəbəyliliklərdə sutkaliq növbətçilik təşkil olunmuş, yanğınsöndürən avadanlıq və ləvazimatlar, texnikalar saz vəziyyətə getirilmişdir. Taxıl sahələrindən meşələrə yanğın keçməsi ehtimal olunan ərazilərdə 20 km yanğından mühafizə zolağı çəkilmiş, bu iş mütəmadi olaraq davam etdirilir.

Müəssisədə bütün təsərrüfat işləri müvafiq iş planına uyğun olaraq tam yerinə yetirilir və yüksək səviyyədə davam etdirilir.

İlham PƏNAHOV,  
"Respublika".



Bərpası Müəssisəsinə təcrübəli meşə mütəxəssisi Niyat Rəsulov rəhbərlik edir. Qeyd etməyi özümüze biliyim ki, Niyat müəllim Şəkinin ən böyük dağ kəndlərindən olan Baş Zəyiddə dünyaya göz açıb. Ali təhsilini Rusiya Federasiyasının Voronej Meşə Texniki Akademiyasında alaraq, 1989-cu ildən o zamanı Şəki Meşə Təsərrüfatında meşəbəyi köməkçisi, mühəndis-mexanik, meşə əkinləri mühəndisi, 2006-ci ildən baş meşəbəyi vəzifələrində çalışmışdır. Ötən ilin may ayından isə ona Ekologiya və Təbii Sərvətlər Nazirliyi rehbərliyi tərəfindən etimad göstərilmiş, müəssisənin direktoru vəzifəsinin icrası həvalə olunmuşdur.

Yaxşı işinə görə 2013-cü ildə 2,0 ha ərazidə, 2015-ci ilin yazında isə 0,2 ha ərazidə akasiya, göyrüş, ərik, qoz, ağcaqayın, Eldar şami



tiş faizi əldə olunmuşdur. 330 hektar ərazidə meşələrin təbii bərpasına kömək tədbirləri aparılmışdır. 2015-ci ilin yaz mövsümündə 30,0 hektar ərazidə göyrüş, ağcaqayın, qoz cinslərindən ibarət 45,5 min ədəd ağac əkilərək yeni meşə əkinləri salınmış və yüksək bitiş faizi əldə olunmuşdur. Meşə əkinlərinin etrafı çəpərlənərək mühafizə təmin olunmuşdur. Müəssisədə keyfiyyətli əkin materiallarının yetişdirilməsi işinə diqqət artırılmışdır. Genetik fonda aid ağaclarдан toxum tədarük olunaraq 2014-cü ildə 2,0 ha ərazidə, 2015-ci ilin yazında isə 0,2 ha ərazidə akasiya, göyrüş, ərik, qoz, ağcaqayın, Eldar şami